



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ PREZİDENTİ
S Ə R Ə N C A M

№ 137

Bakı şəhəri

15 mart 2019-cu il

“Magistr-2019” müsabiqəsinin
nəticələri haqqında

AMEA prezidentinin 31 yanvar 2019-cu il tarixli 58 nömrəli sərəncamına əsasən magistrantların elmi nailiyyətlərinin artırılmasına dəstək vermək, təhsildə və elmdə yüksək nəticələr göstərən magistrantların fəaliyyətini stimullaşdırmaq məqsədilə “Magistr-2019” müsabiqəsi elan olunmuşdur.

Müsabiqədə iştirak etmək məqsədilə AMEA-nın 35 magistrantı sənədlərini AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinə təqdim etmişdir. Təqdim edilən sənədlərin təhlili və qiymətləndirilməsi AMEA prezidentinin 06 mart 2019-cu il tarixli 112 nömrəli sərəncamı ilə yaradılmış Ekspert komissiyası tərəfindən həyata keçirilmişdir. Komissiya iddiaçıların əldə etdikləri nəticələri təhlil edərək yekun rəy hazırlamış və AMEA-nın prezidentinə təqdim etmişdir.

Komissiyanın rəyini nəzərə alaraq:

1. “Magistr-2019” müsabiqəsinin nəticələrinə görə magistrantlar aşağıdakı qaydada mükafatlandırılırlar:

- | | | | |
|-----------|-----------------------------|---|--|
| 1-ci yer: | İsgəndərova Lalə Zəkai qızı | — | Botanika İnstitutunun II kurs magistrantı; |
| 2-ci yer: | Məlikzadə Zümrüd İmran qızı | — | İdarəetmə Sistemləri İnstitutunun II kurs magistrantı; |
| | Əlsoy Fidan Ənvər qızı | — | Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun II kurs magistrantı; |
| 3-cü yer: | Əliyev Yusif Şais oğlu | — | Geologiya və Geofizika İnstitutunun II kurs magistrantı; |
| | Məmmədova Aysel Kamil qızı | — | Neft və Qaz İnstitutunun II kurs magistrantı; |
| | İsmayılova Gülər Əli qızı | — | Genetik Ehtiyatlar İnstitutunun II kurs magistrantı. |

2. Aşağıdakı magistrantlara 250 (iki yüz əlli) manat məbləğində həvəsləndirici mükafat verilsin:

Məmmədov Samir Tələt oğlu	–	İdarəetmə Sistemləri İnstitutunun I kurs magistrantı;
Rüstəmli Xədicə Mübariz qızı	–	Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun I kurs magistrantı;
Əliyeva Dünya Rəsul qızı	–	Riyaziyyat və Mexanika İnstitutunun II kurs magistrantı;
Ramazanova Sevinc Fərəc qızı	–	Nəsimi adına Dilçilik İnstitutunun I kurs magistrantı.

3. AMEA-nın İşlər idarəsinə (siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev) tapşırılsın ki, müsabiqədə qalib olmuş magistrantlar üçün müvafiq sertifikatlar hazırlansın.

4. AMEA-nın İşlər idarəsinə (siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev) və AMEA Rəyasət Heyəti aparatının Maliyyə və mühasibat uçotu şöbəsinə (texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev) tapşırılsın ki, müsabiqənin 1-ci yer üzrə qalibinə 1500 manat, 2-ci yer üzrə qaliblərinə 1000 manat, 3-cü yer üzrə qaliblərinə 500 manat, həvəsləndirici yerlərə layiq görülmüş magistrantlara isə 250 manat məbləğində pul mükafatı verilsin.

5. Sərəncamın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilsin.

AMEA-nın prezidenti

akademik Akif Əlizadə

